

1992-ci il may ayının 28-də Naxçıvan Muxtar Respublikasında Sədərək-Dilucu körpüsü istifadəyə verilmişdir. Köprüyü bu adı verən Heydər Əliyevin dediyi kimi: "Bu gün bu qocaman Araz çayı üzərində, qədim türk dünyasında, Azərbaycan torpağında böyük bir tarixi hadisə baş verir. Türkiyə ilə Azərbaycan arasında "Ümid" körpüsü, "Həsrət" körpüsü açılır. Biz azərbaycanlılar, türklər əslər boyu Araz çayının o sahilində, bu sahilində dost, qardaş kimi yaşamışq. Ancaq 70 il bir-birimizlə görüşmək üçün, əlaqə saxlamaq üçün həsrət çəkmişik. 70 il biz bu görüşü həsrətlə gözləmişik. İndi isə bizim bu arzularımız, diləklərimiz gerçəkləşib".

Naxçıvanla Türkiye arasındada Sədərək-Dilucu körpüsünün istifadəyə verilməsi ilə blokadanın ağır fəsadlarının tədricən aradan qaldırılmasına, əhalinin maddi rifah halının yaxşılaşdırılmasına, muxtar respublikanın dünyaya tanıdılmasına başlanıldı. Eyni zamanda bu, Türkiyənin şərqi vilayətlərinin inkişafına da təkan vermiş, nəqliyyat əlaqəlerinin qurulması və beynəlxalq daşımalar üçün yeni imkanlar

muxtar respublika işğal, əhalisi isə qəcqin ömrü yaşamaq təhlükəsindən xilas oldu.

1990-1993-cü illərdə Naxçıvan Muxtar Respublikasında ulu öndərin rəhbərliyi ilə tarixi qərarlar qəbul edildi, muxtar respublikanın erməni təcavüzündən xilas edilməsi, böhranlı vəziyyətdən çıxarılması, blokadanın vurduğu ziyanın aradan qaldırılması üçün tədbirlər görüldü, Türkiyə və İranla iqtisadi əlaqələr



Bir millət, iki dövlətin Ümid körpüsü

Ümid körpüsü

yaratmışdır. Ulu öndər Heydər Əliyev sonralar körpünün açılışı zərurətini belə xarakterizə etmişdir: "Belə bir köprü tikmək bizim bir azərbaycanlı kimi, şəxsən mənim on illərlə qəlbimdə olan arzu idi. Bu fikir mənim qəlbimdə on illərlə yaşayırıdı. Mən özümü xoşbəxt hesab edirəm ki, gördüyüüm bütün başqa işlərlə bərabər, o ümid, həsrət körpüsünün qısa müddətdə tikilməsinin, yaranmasının təşəbbüskarı oldum". "Ümid" körpüsünün istifadəyə verildiyi gün Naxçıvanda əsl bayram sevinci yaşılmışdı. Naxçıvanlılar bu tarixi indi de unutmurlar. Türkiyə-Azərbaycan, Naxçıvan əlaqəlerinin qurulması, inkişafi və dərinləşməsi istiqamətində görülmüş işlər daim ehtiramla xatırlanır.

1990-ci ildə Naxçıvan Muxtar Respublikası olduqca gərgin bir dövr yaşayırıdı. Bu dövrə sərhədyanı kəndləri ermənilər tərəfindən işğal və qarət olunan, dincliyi əlindən alınan Naxçıvan ulu öndər Heydər Əliyevin dediyi kimi, "taleyin ümidi buraxılmış tənha ada"nı xatırladırdı. Azərbaycanın əsas əraziləri ilə nəqliyyat-kommunikasiya əlaqələri kəsildikdən, iqtisadi və siyasi böhran içində boğulan, adamların son ümidi olan ov təfəngləri də yiğilandan sonra erməni təcavüzü qarşısında əliyalın və köməksiz vəziyyətdə qoyulan Naxçıvan əhalisi çıxış yolu tapa bilmirdi. Ümummilli lider Heydər Əliyevin 1990-ci il iyul ayının 22-də Naxçıvana qayıdışı ilə

yaradıldı. Həmin dövrde Naxçıvanın düşdürüyü ağır vəziyyətdən xilas edilməsi istiqamətində həyata keçirilən ən mühüm tədbirlərdən biri Araz çayı üzərində Türkiyə ilə Naxçıvanı bir-birinə bağlayan Sədərək-Dilucu körpüsünün inşa olunmasıdır.

Mühüm geostrateji ərazidə yerləşən Naxçıvan Muxtar Respublikasının Türkiyə və İranla çoxəslik qonşuluq əlaqələrinin bərpası uzun illərdən sonra ilk dəfə ümummilli liderin Naxçıvanda fəaliyyət göstərdiyi dövredə təsadüf edir. Görkəmlili dövlət xadimi 1992-ci ildə qonşu Türkiyə Cumhuriyyətine və İran İslam Respublikasına səfərlər etmiş, keçirilən görüşlərdə iqtisadi sahədə əməkdaşlığı dair protokollar imzalanmış, hər iki dövlətlə iqtisadi, mədəni, təhsil və digər sahələrdə qarşılıqlı münasibətlər qurulmuşdur. Bunun nəticəsində qısa müddətdə Araz çayı üzərində "Ümid" körpüsü tikilib istifadəyə verilmiş, Sədərək, Culfa və Şahtaxtı gömrük-keçid məntəqələri fəaliyyətə başlamışdır. Bu tarix iki qardaş xalqı bir-birinə qovuşdurmaq, yurdan-yurda, könüldən-könülə körpü salmaq baxımından mühüm əhəmiyyət daşıyırıdı.

Naxçıvan Muxtar Respublikası ilə Türkiyə Respublikası arasında əlaqələrin əsası isə 1992-ci ilin martında qoyulub. Həmin dövrde Naxçıvanda "Bir millət, iki dövlət" anlayışının reallığa çevriləməsi mərhələsi başlanıb. Ulu öndər Heydər Əliyevin 1992-ci il mart

ayının 22-dən 24-dək Türkiyəyə səfəri çərçivəsində "Azərbaycana bağlı Naxçıvan Muxtar Respublikası ilə Türkiyə Cumhuriyyəti arasında əməkdaşlıq protokolu" imzalanıb, Naxçıvanla Türkiye Cumhuriyyəti arasında gediş-gelişi təmin etmək məqsədile Sədərək-Dilucu körpüsünün tikintisine başlanılıb. Həmin il mayın 28-də iki ölkə arasında iqtisadi, mədəni, sosial, siyasi əlaqələrin inkişaf simvolu hesab olunan Sədərək-Dilucu körpüsü istifadəyə verilib. Körpünün açılışında Türkiyənin ozamankı baş naziri Süleyman Dəmərəl və qardaş ölkənin digər yüksək səviyyəli hökumət nümayəndələri də iştirak ediblər.

1992-ci il may ayının 28-də Araz çayı üzərində "Ümid" körpüsünün açılışını gerçəkləşdirmək üçün 60 millet vəkilli və 40-dan çox nüfuzlu KİV nümayəndələri ilə birgə Naxçıvana gələn Süleyman Dəmərəl Naxçıvan Hava Limanında bütün dünyanın diqqətini Türkiyə-Azərbaycan birliliyinin sarsılmazlığını yönəldərək demişdi: "Azərbaycan özünün ədalətli mübarizəsində tək deyil. Biz dünyanının Azərbaycan haqqında həqiqətləri bilməsi üçün özümüzdən asılı olan hər şeyi edirik və edəcəyik. Sizi əmin etmək istəyirəm ki, Türkiyə əhəmiyyət Azərbaycanla birləşdə olub və olacaq. Biz kədəri və sevinci birləşdə bülüşəcəyik". Süleyman Dəmərəlin Türkiyə ilə Naxçıvan Muxtar Respublikası arasında Araz çayı üzərində salınmış "Ümid" körpüsü

nün açılışı mərasimində Heydər Əliyevlə birlikdə iştirak etməsi və nitq söyləməsi təkcə Azərbaycan üçün yox, türk dünyasından ötrü son dərəcədə əhəmiyyətli hadisə idi. Türk dünyasının iki liderinin Araz çayı üzərində açıqları Sədərək-Dilucu "Ümid" körpüsü yalnız Azərbaycanla deyil, bütün türk dünyası ilə Türkiyəyə əhəmiyyətli bir qapının açılması demekdir.

Vaxtilə Mustafa Kamal Ataturkun qızıl pula aldığı Aralıq Dilicundakı 11 kilometrlik quru sərhəd ərazisi təxminən 70 ildən sonra həm Türkiyə və türk dünyası, həm də Azərbaycan-Naxçıvan üçün mühüm strateji əhəmiyyətə malik bir faktora çevrilmişdir. "Ümid", "Həsrət" körpüsünün istifadəyə verilməsi böyük hadisə idi. 1992-ci ilin iyulunda keçirilmiş Muxtar Respublikası Ali Məclisinin Rəyasət Heyətinin iclasında körpünün istifadəyə verilməsi böyük tarixi hadisə kimi qiymətləndirilmiş, Türkiyə ilə Azərbaycan arasında iqtisadi, mədəni əlaqələrin genişlənməsinə, qardaş xalqların bir-birinə yaxınlaşmasına xidmət edəcəyi bildirilmişdi. Rəyasət heyətinin qərarı ilə "Sədərək-Dilucu" körpüsü Türkiyə Respublikası ilə Naxçıvan Muxtar Respublikası arasında rəsmi keçid qapısı elan edildi. Ümumiyyətə, Heydər Əliyev-Süleyman Dəmərəl münasibətləri Azərbaycan-Türkiyə əlaqələrində xüsusi bir mərhələ təşkil edir.

Mustafa KAMAL,
"Respublika".